

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASININ
NƏSİMİ ADINA DİLÇİLİK İNSTITUTU

Əlyazması hüququnda

BAXŞIYEV HƏSƏN HÜSEYN oğlu

AZƏRBAYCAN VƏ RUS FRAZEOLOGİYASININ
MÜQAYİSƏSİ VƏ FRAZEOLOJİ LÜĞƏTLƏRİN
TƏRTİBİ PRİNSİPLƏRİ

10.02.19- Dilçilik nəzəriyyəsi

Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq
üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

Dissertasiya Azərbaycan Diller Universitetinin Azərbaycan Dilçiliyi kafedrasında yerinə yetirilmişdir.

Rəsmi opponentlər: Filologiya elmləri doktoru,
prof. M.Ə. Mahmudov

Filologiya elmləri doktoru,
prof. B.Ə.Xəlilov

Filologiya elmləri doktoru,
prof. E.S. Məmmədova

Aparıcı müəssisə: Bakı Dövlət Universiteti.

Müdafie "3" may 2005-ci il tarixdə saat 14⁰⁰ AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Şuranın (D.01.141) iclasında olacaqdır.

Ünvan: 7/143, Bakı, Hüseyn Cavid prospekti 31, 5-ci mərtəbə,
AMEA Nəsimi adına Dilçilik İnstitutu.

Dissertasiya ile AMEA Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında tanış olmaqla olar.

Avtoreferat "28 mart 2005-ci ildə göndərilmişdir.

Dissertasiya Şurasının elmi katibi,
filologiya elmləri doktoru, professor:

Q.İ.Məşədiyev

İŞİN ÜMÜMİ SƏCİYYƏSİ

Dissertasiya dilçilik elmində sərbəst bir sahə kimi özüne mövqə tutan frazeologiya bəhsinə, onun təşəkkülünə, rus dili ilə qarşılıqlı müqayisəsinə və frazeoloji lügətlərin tərtibi prinsiplərinə həsr edilmişdir.

Mövzunun aktuallığı. Aktual cəhətlərdən biri orasındadır ki, Azərbaycan dili müstəqil Respublikamızın dövlət dili elan edildikdən sonra istər dövlət müəssisələri, istəsa da şəxsi istehsalat birləşmələri və eləcə də xarici ölkə şirkətlərinin əməkdaşları, Azərbaycan ədəbi dilində sərbəst danişmali, mükalimə zamanı dilin ən mühüm incəliklərini dərk etməli və dil mədəniyyətinin daşıyıcısi olan frazeologiyasını dərinlən mənimsəməlidir.

Azərbaycan dili frazeoloji ifadələrlə zəngin olan bir dildir. Başqa dilər kimi Azərbaycan dili də fəal inkişaf etməkdədir. Onun lügət fondu və lügət tərkibini mənimsəmək üçün leksikoqrafik vəsaitlərin (lügətlərin) tərtib edilməsi və geniş xalq kütləsinə təqdim edilməsi vacib məsələlərdən biridir. Frazeologiya üzrə ikidilli (rus və Azərbaycan) lügətlər 30-40 il bundan öncə tərtib edildiklərinə görə, müddəalırmə çoxu mənəvi cəhətdən köhnəlmış və yenidən işlənib hazırlanmalarına ehtiyac duyulur. Azərbaycan dilinin akademik izahlı frazeoloji lügəti indiyədək tərtib edilməmişdir. Mövzunun aktuallığına ikinci şərti məhz frazeoloji lügətlərin (istər izahlı, istərsə də müqayisəli) təfsiri problemidir.

Çox uzun müddət (70 il) Sovetlər imperiyası hökmüranlığı altında yaşadığımız dövrda ikinci ana dili hesab etdiyimiz rus dilinin Azərbaycan dilinə etdiyi təsir nəticəsində çoxlu ifadələr vardır ki, onlar tərcümə və ya kalka zamanı təhriflərə moruz qalmışlar. Məqsədimiz bu cür ifadələrə aydınlıq gatirmək üçün Azərbaycan və rus dillərinin frazeoloji sistemində qarşılıqlı müqayisə aparmaq olmuşdur ki, bunu da mövzunun aktuallığında üçüncü şərt kimi qəbul etmək olar.

Son illər funksional-semantik dil sistemlərinin müqayisəli-tipoloji baxımdan öyrənilməsinə marağın artması da dissertasiyanın mövzusunun aktuallığından xəbər verir.

Müxtəlif quruluşlu dillərin materialı əsasında konkret grammatik-leksik sahələrin, o cümlədən də frazeologiyanın struktur-tipoloji planda öyrənilməsi, bu istiqamətdə kompleks tədqiqatların aparılması üçün geniş imkanlar yaradır.

Dilçilikdə çoxobeyktli sahə sayılan frazeologiya sistmenin müqayisəli analizi ümumi nözüri baxımdan bir problem kimi diqqəti cəlb edir.

Azərbaycan və rus dillərində mövcud olan frazeoloji sistemi müqayisəli surətdə analiz etmədən, onlara məxsus ümumi və spesifik cəhətləri araşdırmadan, lügət tərtibi prinsiplərindən və frazeoloji vahidlərin semantizasiyasından danışmaq yəqin ki, tez olardı. Müqayisəli analiza başlamadan övvəl frazeoloji vahid anlayışının özüne aydınlıq gətirmək lazımlı gəlir. Ona görə sərbəst və sabit söz birləşmələrinin eləcə də sözün dildə və nitqdə ifadə etdikləri funksiyaları, araşdırıb frazeologiyaya keçid prosesinin analizindən sonra onların arasında olan fərqlər aydınlaşdır və dil vahidi kimi frazeologizm özüne təşəkkül tapır ki, o da təqdim etdiyimiz həmin işin problemlərinin həllində aktual məsələlərdən biridir.

Azərbaycan və rus dillərinin frazeologiyasının müqayisəli linqvistik şərhində ümumi və spesifik milli cəhətlərin aşkar edilməsi vacibdir ona görə ki, başqa sistemli diller də olsa (Azərbaycan və rus dilləri) uzun müddət kontaktda olmuş və, təbiidir ki, bütün sahələrdə, o cümlədən də frazeologiya sahəsində biri-birinə qarşılıqlı təsir bağışlaşmışlar.

Tədqiqatın yeniliyi. Azərbaycan və rus dilçilərinin materialı əsasında frazeologiyanın tərkibinə daxil olan sabit söz birləşmələrinin müqayisəli-tipoloji planda tədqiqindən, frazeoloji lügətlərin tərtibində istinad ediləsi əsas prinsiplərin və eləcə də lügətə daxil ediləsi frazeoloji vahid növlərinin seçiləsindən ibarətdir.

Tədqiqatda Azərbaycan və rus dillərinin frazeoloji sistemində ümumi və milli cəhətləri təyin etməkdən ötrü frazeoloji vahidlərin yaranması, onların leksik-semantik və qrammatik xüsusiyyətləri də diqqət mərkəzində olmuşdur.

Azərbaycan dili ilə rus dilində frazeoloji vahidlərin qarşılaşdırılmasında aşkar edilmiş fərqli cəhətlər dissertasiyada öz əksini tapmışdır.

Bu əsər Azərbaycan və rus frazeologiyasının bütöv, sistemli şəkildə tədqiqi və onların başlıca xüsusiyyətlərinin monoqrafiq araşdırılması sahəsində ilkin tədqiqatıdır.

Tədqiqatda birinci dəfə olaraq frazeologiya sahəsində hər iki dilin (Azərbaycan və rus) qarşılaşdırılmasının yaranması və inkişaf yolları nözərdən keçirilmiş, növ xüsusiyyətləri müəyyən edilmiş, ayrı-ayrı leksikoqrafiya nümunələri analiz edilmiş, onların müəllifləri və tərtib edilmə tarixləri dəqiqləşdirilmişdir.

Dissertasiya işində növbəti yenilik – frazeoloji materialın leksik-grammatik təsnifində müxtəlif quruluşlu dillərdə leksik-semantik informasiyanın verilməsi prosesi barədə fikrin söylənilməsidir.

Tədqiqatın daha bir yeniliyi frazeoloji vahidlərin şifahi və yazılı nitqda tətbiq edilmə xüsusiyyatları və eyni zamanda qarşılaşdırımda hər iki dilin özünəməxsus milli xarakter daşımاسını aşkar etməkdən ibarətdir.

Tədqiqatın məqsədi və vəzifələri. Dissertasiya işinin yazılmışında əsas məqsəd frazeologiyanın Azərbaycan və rus dillərində qarşılıqlı tədqiqatından və frazeoloji izahlı lügətin tərtib edilmə prinsiplərini təyin etməkdən ibarətdir. Bununla əlaqədar, görəlmüş işlər araşdırılmalıdır və istər rus, istərsə də Azərbaycan dilində bu sahənin inkişaf yolları nəzərdən keçirilməli idi. Bütün bunlar, eləcə də tədqiqat obyekti olaraq seçilmiş frazeoloji vahidlər dissertasiyada əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Dissertasiyanın üsulu, nəzəri və praktik əsasları. Axır zamanlar tekstoloji, linqvistik araşdırımları onlardakı əsas müdədələr təşkil edir. Tədqiqat işi müqayisəli üsulla aparılmış, tərcümə əsərlərinin tekstoloji-filoloji xüsusiyyətləri və faktları, həmçinin dilimizin frazeologiya materialları rus dili ilə qarşılaşdırma vasitəsilə yerinə yetirilmişdir. Araşdırma məsələlərinin tədqiqatında tərcümələrlə orijinalın mətnləri müqayisəli şəklində apartılmışdır ki, bu da əslində tərcümə məsələlərinin tekstoloji-filoloji araşdırmasında mühüm üsul hesab edilir.

Həmin bu üsul mətn dilçiliyinin tədqiqi, həmçinin analoji elmi-tədqiqat işlərinin aparılması üçün faydalı sayıyla bilər. Dissertasiya dilçiliyin on təzadlı və bir sırə məsələlərin mübahisəli sahəsi olan frazeologiyadan bəhs edir ki, problemlərin araşdırılmış natiçələri leksi-kologiya, nəzəri qrammatika, tərcümə nəzəriyyəsi, praktik tərcümə, mətnin şərhi fənnlərinin tədrisində universitetlərin müvafiq fakültələri üçün dərslik və tədris vəsaitlərinin hazırlanmasında istifadə oluna bilər.

Dissertasiyada qoyulmuş problemlərin araşdırılması izahlı lügətlərin hazırlanması üçün qiymətli fikirlər irəli sürürlür. Tədqiqatda verilmiş frazeoloji vahidlərin izahlı və ikitilli lügətlərin tərtibi prinsipləri də həmçinin leksikoqraflar tərəfindən istifadə edilə bilər.

Tədqiqatın mənbələri. Qədim zamanlardan indiyədək dilda frazeoloji vahidlərin mövcud olması və nitq mədəniyyətinin yüksəldilməsinin rolü barədə bütün elmi və badii ədəbiyyatdan götürülmüş nümunələr, filosof və dilçi alimlərin frazeoloji vahidlər barədə vürütdüklləri

fikirlər, frazeologiyanın təşəkkül tapma dövründə bütün tədqiqatlar, əlyazmaları və leksikoqrafik vəsaítlər dissertasiyasının başlıca material mənbəini təşkil edir. Azərbaycan və rus dili şivə xüsusiyyətlərinə aid folklor materiallardan da tədqiqat mənbəsi kimi istifadə edilmişdir.

Tədqiqatın nəticələrinin eməli təsdiqi (aprobasisiyasi). Müxtəlif elmi konfranslarda edilən məruzalarda, dilçiliyi həsr edilmiş məcmua və elmi xəbərlərdə, eləcə də Azərbaycan Respublikasında və ondan kanarda çap edilmiş jurnallarda dərc olunmuş məqalələrdə və dissertasiyanın əsas mahiyyətini əks etdirən monoqrafiyalarda öz əksini tapmışdır.

Müdafiyyə təqdim edilən müddəəalar:

1. Müqayisə olunan dillərdə frazeologiyanın semantik-grammatik aspektə kateqoriyalara bölünməsi nəticəsində ümumi və spesifik həllar aşkar edilərək xarakterizə olunur.
2. Azərbaycan və rus dillərində ayrı-ayrı dil səviyyələri leksik-semantik mənaların reallaşmasında müxtəlif mövqə tutur və ayrı-ayrı funksional-semantik mikrosahələrdə müxtəlif intensivliyə malik olmayı prosesi daxil edilir.
3. Frazeoloji mənanın reallaşmasında semantik faktorlarla yanaşı funksional-üslubi faktorlar da mühüm rol oynayır.
4. Həmin bu yuxarıda göstərilən əlamətlərin müddəəaları frazeoloji lügətin tərtibində nəzərə alınmalıdır.
5. Frazeoloji vahidlərin lügətə daxil edilməsində lügətin tərtibi prinsip və düzülüş qaydaları diqqət mərkəzində olmalıdır.

Dissertasiyasının quruğu. Dissertasiya işi giriş, üç fəsildən, nəticə və bibliografiyadan ibarətdir.

İŞİN MƏZMUNU

Ösərin giriş hissəsində mövzunun aktuallığı, tədqiqatın obyekti, predmeti, məqsədi vəzifələri, elmi, nəzəri və praktik əhəmiyyəti və bir sıra digər problemlər şərh edilir.

Frazeologiyanın yaranma tarixi, inkişaf dövrü, mahiyyəti, obyekti və həcmindən bəhs edən Birinci fasil “Frazeologiyanın yaranması, mahiyyəti və təsnifi” adlanır, altı paraqrafdan ibarətdir.

Birinci paraqraf “Söz birləşmələri və onların xüsusiyyətləri” başlığı altında söz birləşmələrinin yaranması barədə nəzəriyyə və onun təşəkkül tapması barədə dilçi alimlərin yürudükləri fikirlər öz əksini tapmışlar. Söz birləşmələrinin sözlə fərqləri aydınlaşdırılmış və onların bir dil vahidi kimi formallaşması sərbəst və sabit şəkildə çıxış etməsi təsniləti ilə şərh edilmişdir.

Sabit söz birləşmələrinin sərbəst söz birləşmələrindən bir neçə fərqləndirici əlamətləri, o cümlədən formasının sabitliyi, hunsusa bir nitq hissəsi ilə uyğunluğu, cümlədə sintaktik rol, yaddaşdan hazır vəziyyətdə təqlid olunması, başqa dilə hərfi tərcümə olunmaması; xarici xarici görünüşdə isə sərbəst söz birləşməsi kimi, qrammatik eahatca biri-biri ilə bağlı iki və daha artıq komponentdən ibarət olması konkret misallarla şərh edilmişdir. Bu bəhsdə V.V.Vinoqradovun¹ təsnifi ni əsas götürərək Azərbaycan frazeoloji materialı rus dilinin frazeoloji birləşmələri ilə qarşılıqlı olaraq, kateqoriyalara bölünmüştür.

Türk dilində sabit söz birləşmələri problemində toxunan A.N.Kononovun² maraqlı fikirləri analiz edilib, xüsusi nəticələr çıxarılmışdır. Frazeoloji söz birləşmələrinin əlamətlərini qeyd etdikdə, onların tərkibində müstəqim mənəni komponentləri adtərkibli düzəltmə xəbəri olan sərbəst söz birləşmələrindən fərqləndirmək lazımdır, eyni zamanda qeyd etmək lazımdır ki, köməkçi fello düzəldilmiş mürəkkəb xəbər yeni bir mənada frazeologiya göstəricisi kimi çıxış edir.

Ayri-ayrı, ələlxüsus müxtəlif sistemli dillərdə söz və ya frazeoloji vahidlərdə bu və ya digər semantiki ümumilik istisna edilmir. Frazeoloji vahidlərin semantikasında və obrazlılığında ümumilik, qeyd edildiyi kimi, müxtəlif xalqlarda təfəkkürün ümumi xarakter təsviri əlaqələrin ümumiliyindən xəbər verir və bu da müxtəlif xalqlarda oxşar

¹ В.В.Виноградов. Об основных типах фразеологических единиц в русском языке. История советского языкоизучения, М., 1988 (стр.282-288)

² А.Н.Кононов. Грамматика современного турецкого литературного языка. М.Л. 1956 (стр.373)

əşya, hadisə və əhvalatların mövcud olmasından irəli gəlir. Lakin həmin söz və söz birləşmələrində hər xalqın özünəməxsus dil sisteminin olduğunu istisna etmir.

Akademik F.V.Şerbanın dediyi kimi: "Bir dilin sözləri sadəcə olaraq başqa dilin sözləri nəinki uyğun gəlmir, əslə onlarla son dərəcə cürbəcür mürikkəb qarşılıqlı münasibətlərdə olurlar"!¹.

Frazeoloji söz birləşmələrinin leksik-semantik analizi müxtəlif dillər üçün ümumi xarakterli bir neçə qanuna uyğunluğu aşkar etmişdir.

Sərbəst söz birləşmələrinin frazeoloji söz birləşməsinə keçməsi icimai amillərlə şərtləşməsilə və eyni zamanda dilin daxili qanunlarına tabe olmağı ilə bağlıdır.

Söz birləşməsi frazeologiya kateqoriyasına keçən kimi semantik-struktur cəhətdən məhdudiyyətə uğrayır və frazeogizmə xas olan təkmanlıq (monosemiya) əldə edir. Bir dilin leksik-semantik sistemini keçidkədə, frazeoloji söz birləşmələrində milli dil parlaq surətdə özünü göstərir. Odur ki, frazeoloji vahidləri bir dildən başqa dilə tərcümə etdikdə çoxlu çatınlıklar yaranır ki, bu xüsusi tərcümə kompleksi tələb edir.

Birinci fəslin ikinci paraqrafı frazeologiyanın dilçilik elmində sərbəst bir sahə olduğundan bəhs edir. Dilçi alımlarımız frazeologiyani gah leksikologiyaya, gah semasiologiyaya, bəzən də folkloristikaya aid edirdilər.

İsveçrə alimi Şarl Balli² fransız dilinin frazeologiyasını analiz edərək, üç əsas qrupunu təyin etmişdir: a) adı birləşmələr; b) frazeoloji birləşmələr; c) frazeoloji birlik. Ş.Ballinin bu təşəbbüsü frazeologiyanın təşükkülü və inkişafında çox böyük addimlar idi. O, ilk dəfə olaraq, frazeologiyaya sərbəst dilçilik şöbəsi kimi yanaşaraq, frazeologiyanın höcmənin təyin edilməsində semantik birləşməni əsas meyar götürərək, frazeologiyanın sinxronluğuna yol açmışdır.

Frazeologiyanın təsnifində, bir addim geri də olsa, İ.M.Vulfiusun³ təsnifi (idiomlar, atalar sözləri və sintaktik qaydaları pozan idiotizmlər) semantik bitişikliyi pozsa da, dilçilik elmində böyük əhəmiyyət kəsb edir.

¹ Л.В.Щерба. Опыт общей лексикографии из-во АН СССР 1940 №3, стр.99-100.

² Ш.Балли. Французская стилистика (перевод с французского). М.Л.1961.

³ И.М.Вульфиус. К вопросу классификации идиомов. Сб. Русский язык в советской школе, №6, 1929.

Semantik bütövlüyə əsaslanaraq İ.S.Abakumov¹ sabit söz birləşmələrini iki yerdə ayıır: a) mənəsi komponentlərinin mənəsi ilə uyğun gəlməyə idiomlar; b) bir neçə sözdən ibarət adlar (dəmir yol, quzu qulağı; xoruz gülü və s.).

Frazeologiya materialının təsnifində yeni bir mərhələni V.V.Vinoqradov² açmışdır. O, frazeoloji vahidlərin semantik strukturunu təyin etmiş və frazeoloji vahidləri üç qrupa ayırmışdır: a) frazeoloji qovuşma; b) frazeoloji birlik; c) frazeoloji birləşmə.

Bundan sonra frazeologiya sahəsinə həvəs artmış, çoxların tədqiqat obyektinə çevrilmişdir. Alimlərdən bəziləri formallaşmış bir fənn kimi frazeologiyanın mövcudluğunu inkar edirlər. (V.N.Teliya, 142)³, bəziləri isə müxtəlif dil sahələrinə aid edirlər. L.A.Bulaxovski (62)⁴ semaseologiyani sərbəst dilçilik sahəsi hesab etmir.

A.V.Yakovlevskaya: "Frazeologiya geniş miqyasda leksikologiyanın birləşməsidir, daha doğrusu leksikologiya + semasiologiya" fikrini irəli sürür⁵.

A.M.Babkin (51)⁶ çox düzgün qeyd edir ki, frazeologiya leksikologiyanın çərçivəsinə siğmir.

A.İ.Smirniitski (134)⁷ frazeologiya materialının tərkibinə ənənəvi idiomları daxil edir. A.İ.Yefimov (78)⁸ isə frazeologiyani üslubiyata daxil edərək, bədii əsərlərin üslub forması hesab edir. Professor Tur-sunov (146)⁹ başqa dilçilik fənnləri kimi frazeologiyaya linquistika elmində vətəndaşlıq verilməsini tələb edir.

Bizim fikrimizcə frazeologiyaya artıq avtonomluq verilmişdir. İndi onun üzərində daha da dərindən semantik üslubi və qrammatik cəhətdən tədqiqat işləri aparmaq lazımdır.

¹ И.С.Абакумов. Устойчивые сочетания слов. Журн. "Русский язык в школе", №1, 1936

² В.В.Виноградов. Основные понятия русской фразеологии как лингвистической дисциплины. "Труды юбилейной сессии ЛГУ", Л., 1946.

³ В.Н.Телия. Что такое фразеология, из-во "Наука", М., 1966.

⁴ Л.А.Булаховский. Введение в языкознание, учпедгиз, М., 1954.

⁵ А.В.Яковлевская. Понятие фразематики современного русского языка. Материалы по межвузовской конференции педагогов. Поволжья,1958.

⁶ А.М.Бабкин. Русская фразеология, ее развитие и источники, из-во "Наука", Л., 1970.

⁷ А.И.Смирницкий. Лексикология английского языка из-во "Литература на иностранных языках", М., 1956.

⁸ А.И.Ефимов. Стилистика русского языка из-во "Пресвещение", 1969

⁹ Турсунов. "Фразеология Узбекского языка" См. "Вопросы франкологии", новая серия 106, Самарканд, 1961, стр.8.

Dilimizde leksik vahidlər (sözlər) frazeoloji vahidlərlə (frazeologizmlərlə) yanaşı yaşayır və hərəsi bir sərbəst dil ələrəq, ünsiyyət vəsiti kimi nitqdə istifadə edilir.

Frazeoloji vahidlər dil mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Dilçilik elmində frazeologiyanın, həcmini müəyyən etmək mübahisəli olsa da, frazeoloji material iki anlayışda - dar çərçivədə və geniş miqyasda qəbul edilmişdir.

Dissertasiyanın birinci fəslinin 3-cü bəndində frazeoloji vahidin dildə və nitqdə ifadə etdiyi funksiyasından danışılır, daha doğrusu leksik və frazeoloji vahidlərin dildə yerinə yetirdikləri vəzifələrdən, onların ümumi və fərqləndirici əlamətlərindən bəhs edilir.

Ünsiyyət prosesində leksik vahid (söz) və frazeoloji vahid struktur cəhətcə müxtəlis olsalar da, eyni funksiya daşıyırlar. Söz tək leksem-dən, frazeoloji vahid isə iki və daha artıq mənəhər sözdən ibarət olur. Frazeoloji vahid bir məshum ifadə edərək, bir sözlə əvəz edilə bilər və yaxud bir söz birləşməsinin yerində işlədilərək, analitik anlayış ifadə edər. Məsələn: dabanını qırmaq (ləkələmək) – бросать тень (омрачать); iki cüt bir tək (çox az) – раз два и обчелся (слишком мало); adda-budda (qarınaqarışıq) – с пятого на деятое (беспорядочно); clo-bele (əhəmiyyətsiz); так себе (неважно) və s.

Frazeoloji vahid yalnız genetik cəhətdən, mənşəcə söz birləşməsi hesab edilə bilər. Çünkü o, konkret söz birləşməsinin və yaxud cümlənin mənasının dəyişdirilməsi nəticəsində yaranmışdır. Həqiqətən də frazeoloji vahidlərin yaranması və dildə tətbiq edilməsi mənbələri konkret olaraq söz birləşmələrinin başqa cür dərk etmə prosesi ilə bağlıdır.

Onların əsl orijinalı ilk əvvəl öz həqiqi mənalarında işlədilirdi. Məsələn, vəzifə onunçun yağılı tikədir cümləsində frazeoloji vahid yağılı tikə genetik cəhətdən öz prototipi ilə uyğun gəlir. Götürək rus dilində сматывать удочки (balıq tutmaq peşəsindən) Bu cür söz birləşməsinin frazeoloji vahid sırasına keçməsi məqsədən uyğun hesab edilir.

Lakin frazeoloji vahidlərin sxem və model formada yaranmasına da rast gəlirik, Məsələn, zəhər tuluğu; başı uca; iki cüt, bir tək və s.

Rus dilində müqayisə et: братися за ум; закручивать мозги; раз-два и обчелся и т.п.

Birinci fəslin üçüncü praqrafi frazeoloji vahidin variantlaşmasından bəhs edir. Frazeologizmin komponentlərinin variantlaşması, daha doğrusu komponentlərin dəyişdirilməsi xüsusiyyəti formaca

müxtəlif olur, bəzən forma dəyişikliyi frazeologizmin bir komponentini, bəzən də bütün komponentləri əhatə edir. Prinsip etibarılı frazeoloji vahidlərə komponentlərin hər biri variantlaşa bilər, bu və ya başqa dəyişikliklərə məruz qala bilər.

Frazeoloji vahidlərdə komponentlərin dəyişməsi cürbəcür olur:

1. Formal dəyişiklik (ağlını başına yiğmaq /toplamaq/, dünya başına dolanmaq /sırlanması/ və s.);

2. Frazeoloji vahidlərin komponentlərin leksik dəyişikliyi (əl ayağı soyumaq (süstleşmək); əl atmaq (açmaq). Rus dilində – можно (словно) аршин проглатил;

3. Tərkib və forma üzrə frazeoloji vahidlərin komponentlərinin dəyişikliyi (qarışq variant) – gününü başa vurmaq (vermek) – gününü axşam etmək. Rus dilində – проливать (бросать) свет (на что) и т.д.

Birinci fəslin dördüncü paraqrafi frazeoloji vahidlərin leksik mənalarına həsr edilmişdir. Frazeoloji söz birləşməsində komponentlərin mənaları dəyişib bir yərə axaraq, ümumi bütöv bir məna yaradır. Bütöv mənaya keçmə prosesi bəzi birləşmələrdə asanlıqla aşkar edilir, başqalarında isə qaranlıqda qalaraq heç də göza çarpmır. Sərbəst söz birləşmələrinin sabit söz birləşmələrinə keçməsini törədən şərtlərə fikir verək.

Birləşmə noticəsində əmələ gəlmış yeni məna ilə real əhvalatlarla bağlı sərbəst söz birləşmələri arasında yaranan təsəvvür əsas şərtlərdən biridir. Təsəvvürün yaranması dilin inkişafında mühüm amildir. O, sözlərin çoxmənalılığını (polisemiya) zənginləşdirir, çoxlu mənalar yaradır və bəzən bu prosesdə sözlər arasında olan fərqlərin itməsi kimi hallar müşahidə edilir. Bu assosiativ amil sayısında müəyyən birləşmələr sərbəst söz birləşməsi sırasına keçir. Məsələn, ayağa qalxmaq ifadəsinin hərfi tərcüməsi “**встать на ноги**”. Azərbaycan xalqının tarixi ictimai mənşəyi ilə tanış olduqda, bu sərbəst ifadənin semantik dəyişməsi aydınlaşır. Adı möşətdə azərbaycanlılar ayaqlarını altına qoyub, bardaş qurub oturardılar. Deməli vəziyyətin dəyişməsinin ilk addımı ayağa qalxmaqdır. Əgər bir təhlükəli vəziyyət yaranarsa, ham tez ayağa qalxmaqla, onun qarşısını almağa hazır olmayı bildirməkdir. Buradan da yeni məna – ayağa qalxmaq – “**восстать**” yaranmışdır (azadlıq uğrunda qalx ayağa, ey millət!) eyni zamanda həmin o mənada ayağa qalxmaq – “**восстать**” feli söz birləşməsi baş qaldırmaq kimi ifadə də müstəqim mənada (поднимать голову) işlədir.

Bəzi hallarda frazeoloji vahid əlavə sərbəst söz birləşməsi pilləsində yan keçərək əmələ gəlir. Onlar sərbəst söz birləşmələrinin frazeoloji vahidlər sırasına keçməsində yaranan obrazlılığın nəticəsində baş verir. Məsələn, pas basmaq “**покрываться ржавчиной**”. Onun funksional fəaliyyəti “uzun müddət fəaliyyətsizlikdən övvəlki qüvvəsinə itirmək” mənasında burada müstəqim bir mənə ilə itirilmiş əlaqə açıq açıqna görünür. Funksional mənəda rus frazeoloji birləşməsi **положить под сукно** – “uzaq yesiya atmaq” mənasında hər iki dildə “hər hansı bir şikayətə məhəl qoymamaq və kənara atmaq” mənasında işlədir. Obrazla funksional mənə arasında olan təsviri əlaqə ehtimal edir ki, frazeoloji söz birləşməsinə həyatlılıq, ona sabitlik verir, uyğun hadisələrdə onun tətbiq edilməsinə geniş imkanlar yaradır.

İctimai asaslandırılmış dərk etmə frazeoloji birləşmələrin yaranması və inkişafında mühüm əhəmiyyət kasb edir və ikinci şərt kimi qəbul olunur.

Üçüncü şərt söz birləşməsinin dəyişməsi nəticəsində yeni mənənin tətbiq edilmə tezliyi və nitqdə praktik olaraq möhkəmlənməsidir. Frazeoloji vahidləri bəzən “qanadlı ifadələr”, “hikmətlər sözlər” adlandırırlar ki, bu da onların istər adsız, istərsə də müəyyən şəxsin adı ilə bağlı, onun əsərlərindən çıxarılmış obrazlı ifadələrin galırlı olmasından, nitqdə tətbiq etmə aktuallığından asılı olaraq işlədiləməsi müəyyən edilir.

Dördüncü şərt mücərrədlik və ümumiləşdirmədir. Bu şərt üçüncü şərtlə bağlıdır, lakin özünün də ayrıca xüsusiyyətləri vardır. Söz birləşmələrinin əmələ gəlmə və inkişafı hərmiş mənənin yeni şəraitə uyğun birləşmə əlaqəsi olmasına baxmayaraq, tezliklə frazeoloji vahidin yaranmasına görə konkret mənasından ayrıılır, mücərrədlaşır, ümumiləşmə xarakteri əlavə edilir. Beləliklə, ilkin mənəsi zəifləyir, tamam anlaşılmaz vəziyyətə düşür. Mücərrədlik və ümumiləşmə prosesi - söz birləşməsinin varlığı (yanaşması) üçün mühüm bir əmildir. Bu problemin daha dərindən öyrənilməsində mücərrədlik və ümumiləşmənin xarakterində olan müxtəliflik dərəcəsi açıqlanır. Məsələn, Azərbaycan dilində bir çox sabit söz birləşməsi vardır ki, onlar dini, mövhumat xarakteri daşıyır: imana **gölmək** - hərmiş mənəda “İslami qəbul etmək” funksiyasında mənəsi “ağillı, kamallı, tədbirli ehtiyatlı soyuqqanlı olmaq”; el basmaq (Quran nəzərdə tutulur) funksional mənəsi “and içmək”; şəhadət götirmək “İslam dininə ibadət məqsədilə kəlam söylemək”; namaz qılmaq “ibadət etmək” mənasında,

Bunlardan övvəlki iki ifadə (imana gəlmək, ol basmaq) neytral manadadır. O barədə ki, onların dini mənbələri hiss edilmir. Bu da onların mücərrədliyini, daha doğrusu abstrakt mənada olmasını - ünumiləşdirici olmasını göstərir. Axırıncı iki ifadə (şəhadət gətirmək, namaz qılmaq) isə dirlə bağlı olan sahədə işlədildiklərinə görə zoif abstraksiya və ünumiləşmə funksiyasındadır.

Beşinci şərt frazeoloji söz birləşməsində əsas mənadan başqa əlavə məna çalarları mövcuddur ki, onlar üslubi mənalardır. Bu məna çalarları parlaqlıq, əyanılık, emosionallıq, obrazlılıq üçündür. Məsələn, gözdə qulaqda olmaq - "gargin surətdə, diqqətlə güdmək" mənasında. Görünür ki, eyni bir məna adı prozaik vasitələrlə emosional obrazlı ifadələrin - frazeoloji vahidlərin arsenalına daxil olan nitq vasitələri ilə reallaşa bilər.

Frazeoloji vahidlər həmişə əlavə məna çalarlarına mənsubdur, lakin unutmamalıyıq ki, frazeoloji vahidlərdən həmişə istifadə edilmir. Ciddi sənədləşdirmədə frazeoloji vahidlər işlədilmişdir.

Altıncı şərt frazeologizmlərin özək komponentlərinin çoxmənali olmasıdır. Fel özəkli frazeoloji söz birləşmələrini leksik - semantik planda tədqiq edərkən frazeologizmlər lügət fondundan özək komponenti çoxmənali olan frazeoloji vahidlər götürülmüşdür. Bir qayda olaraq, frazeoloji vahidlərin yaranması özək komponentin əsas mənasi ilə deyil, frazeoloji əlaqəsi olan əsas məna çalarlarına məxsus əlavə mənalara bağlı olur. Əlavə məna çalarlarının müxtəlif situasiyalarla bağlı olması dissertasiyada təfsilatlı ilə şərh edilmişdir.

Birinci fəslin beşinci paraqrafı frazeoloji materialın leksik-grammatik təsnifinə hasr edilmişdir. Dissertasiyada frazeoloji material səkkiz kateqoriyaya bölünmüştür ki, bu da leksiklaşmış frazeoloji ehtiyatı tam şəhər edir. 1) Substantiv (ismi) frazeoloji vahidlər; 2) Feli frazeoloji birləşmələr; 3) adyekтив frazeoloji vahidlər; 4) Zərfi (adverbial) frazeoloji vahidlər; 5) Statual frazeoloji vahidlər; 6) (yarımqrup) komparativ frazeoloji söz birləşmələri; 7) köməkçi modal frazeoloji söz birləşmələri; 8) Nida frazeoloji söz birləşmələri.

İsmi frazeoloji birləşmələrə adtərkibli frazeoloji birləşmələr və eləcə də Substantivləşmiş ifadələr daxil edilmişdir. İsmi frazeoloji söz birləşmələri iki planda araşdırılıb təhlil edilmişdir: a) idiomlar və metaforik ifadələr; b) terminoloji ifadələr və düzəltmə adları (bu tipli ifadələrin frazeologiyaya daxil edilməsi mübahisəli olduğuna görə onların strukturunu və modellərini barədə işdə geniş izahatlar verilmişdir).

Mühüm əlamətlərdən birinin fərqli olması terminoloji vahidləri elmi cəhətdən təyin edilmiş və formalasılmış frazeoloji vahidlərin içərisində çıxarmağa imkan yaradır. Ona görə yeni tipli frazeoloji lügət terminoloji söz birləşmələrini kənardan qoyaraq, yalnız frazeoloji vahidləri öz tərkibinə daxil edə bilər. Hər bir ixtisasın özünəməxsus terminoloji lügəti olması daha da məqsədə uyğun hesab edilir (bu barədə təfsilatı ilə dissertasiyanın 2-ci fəslində).

Feli frazeoloji söz birləşmələri Azərbaycan və rus dillərində çoxluğu təşkil edir. Fella əvəz edilən sabit söz birləşmələri feli frazeoloji vahidlər hesab edilir. Feli frazeoloji birləşmələri iki yərə bölmək olar: a) metaforik idiomatik ifadələr (*tanrısına təpik atmaq*; *tamah* dişini çəkmək; başının altına yastıq qoymaq; *ağ eləmək* və s. b) adla felin birləşməsindən, komponentlərinin frazeoloji cəhətdən bağlı leksikləşmiş, tək bir sözlə əvəz edilən, bir məshum ifadə edən, hazır vəziyyətdə təqəlid edildiyinə görə frazeoloji və sintaktik vahidlərə yaxınlaşan sabit söz birləşmələri. Dildə sayı çox olan bu birləşmələri Azərbaycan dilində nominal – fel sabit söz birləşmələri adlandırmaq məqsədə uyğun olardı. Rus dilində A.R.Mordvilko (108)¹ bu birləşmələri “глаголь-ионменное сочетание” adlandırır.

Bizim terminimiz ona görə özünəməxsus səslənir ki, Azərbaycan dili modelində ad komponenti əvvəldə, fel komponenti ondan sonra gəlir (*rısqə getmək*), rus dilində isə aksinə – fel+ad (*идти на риск*).

Bu birləşmələr hər iki dildə predikativ semantikali vahidlərdir. Feli frazeoloji vahidlərin leksik xüsusiyyətləri dissertasiyada təfsilatı ilə şərh edilmişdir.

Adyektiv frazeoloji vahidlərin leksik mənaları müxtəlif formalarda izah edilir: a) atributiv sıfət və ya feli-sıfət dövriyyələrinin təsviri formasında (*ağlı başında*; *dillərə düşmək ağlı dəryası*; *yərə-göyə siğmamaq* və s. Rus dilində müqayisə et: *не акты какой*; *с головой*; *звезды на небе хватает и др.*; b) predikativliyi bilinmək şərtiə atributiv sıfət və ya feli sıfət dövriyyələrinin təsviri formasında: *sən (siz) deyən olsun*; *sərçəyə dönmək*; *dilini şirin eləmək* və s. Rus dilində müqayisə et: *без царя в голове*; *боек на чызик*; *на ходу подметки рвёт* и dr.

Adyektiv frazeoloji vahidlərin sayı hər iki dildə azdır.

Bəzən adyektiv frazeoloji vahidlərin izahı atributiv-predikativ sinonim sayılan komponent vasitəsilə hayata keçirilir, hətta feli birləş-

¹ А.Н. Мордвинко. Очерки русской фразеологии. Из-во «Превентение». М., 1964.

ma ilə da əvəz edilə bilar; elə bil arşın udub; yerində quruyub qalmaq və s. Rus dili ilə müqayisə et: гол как сокол; тяжел на подъем и др.

Adverbial frazeoloji söz birləşmələri zərf kimi hərəkatın və ya əlamətin əlamətini bildirir.

Konstruksiya üzrə adverbial frazeoloji birləşmələr müxtəlifdir: a) feli bağlama ilə ismi birləşmələrdən yaranan frazeoloji vahidlər: əlini ağdan qaraya vurmamaq – **сложа руки “сидеть”**; **жанышы дининя тутмай** – **сердце “делать”**; və s. b) müqayisə və güzəşt bildiriş bağlayıcılar vasitəsilə yaranan frazeoloji vahidlər: elə bil suya batdı – **словно в воду кану;** elə bil zəncir qırıb qaçıb – **словно с цепи сорвался;** elə bil ovucunun içindədir – **как на блюдо чеке** və s.

Statual frazeoloji vahidlər insanların halını və əhvalını təbiət hadisələrinin vəziyyətini ifadə edir; cümlədə xəbər rolunda çıxış edir (rus dilində bu **“категория состояния”** adlanır: **и без тебя точно; стыдно у кого видно** и др). Statual frazeoloji vahidin tərkibində şəxsiyət – predikativ sözlər durur; baş gicəllənir – **голова кружится;** mənə çox xoşdur – **мне очень приятно;** ovqatı təlx olmaq – **быть в клоуном настроении;** ürəyim daxıxır – **тижело на сердце** və s.

Komparativ sabit söz birləşmələrinə müqayisə semantikahı təqdim olunan sabit dövriyyələr daxildir. Onlar sərbəst söz birləşmələri ilə sabit söz birləşmələri arasında xüsusi bir mövqə tutduğuna görə yarımgrup kimi semantik-grammatik təsnifi daxil etmişik. Bu söz birləşmələrinin tərkibinə: guya, sanki, elə bil (rus dilində **словно, как будто, хоть**) müqayisə, hərçənd madam (ki) güzəşt bağlayıcıları; Azərbaycan dilində kimi, təki, təhər adatları (rus dilində həmin adatlar **подобно** bağlayıcısı ilə əvəz edilir) daxil olur. Komparativ frazeoloji vahidlərdə həmişə birinci komponent asaslandırılmış olur. Onun mənası müqayisənin mənası ilə uyğun golur və sabit frazeoloji söz birləşmələrinə aid etmək imkanı yaradır. Öz mənalari etibarilə müstəqim (qar kimi ağappaq – **белый как снег;** nar kimi qıqpırmızı – **красный как рак**) və məcazi mənada elə bil iynə üstündə oturub – **сидеть как на иголках;** elə bil göydən düşüb – **словно (как) с небы свалился (упал)** və s. olurlar.

Komparativ söz dövriyyələri istehza mənasında da işlədiş bilar: dəvənin boynu kimi düz, ac-susuz boy balası kimi, elə bil divara deyirsin və i.a.

Başqa frazeoloji vahidlərə baxmış sabit müqayisə söz birləşmələri son dərəcə milli xarakter daşıyırlar. Müqayisə et: dəvəsi ölmüş ərəb –

моряк с разбитого корабля; ягоды тükü çökən kimi – как блины печь və s.

Komparativ söz birləşmələri mənə ilə six surətdə bağlıdır. Ona görə mənənin xarakterindən asılı olaraq, onlar semantik - qrammatik təsnidə əsas kateqoriyalardan birinin (seli, zərfi, adyektiv, statual) qrupuna daxil olurlar və cümlədə onlara uyğun analogi sintaktik rolda çıxış edirlər.

Köməkçi və modal frazeoloji vahidlər heç bir əşya, əlamət və onlar haqqında məshum ifadə etmir. Ona görə də semantik anlayış kimi deyil, qrammatik planda funksiya yerinə yetirirlər. Bu tip frazeoloji birləşmələr cümlə üzvü olmur və müxtəlif münasibət yaratmaq məqsədi işlədir. Onlar çox zaman mənndən kənardır heç bir mənə verməyən köməkçi söz birləşmələri kimi çıxış edirlər (onun müqabilində, bununla bərabər, ümumiyyətlə desək, onun ardınca, bununla belə və s.). Köməkçi və modal frazeoloji vahidlər Azərbaycan və rus dillərində cinsi funksiya daşıyırlar və dildə tətbiq edilmə dairəsində onların arasında heç bir fərq yoxdur.

Nida frazeoloji vahidləri Azərbaycan və rus dilində nidanı əvəz edirlər. Lakin onları adlandıra bilmirlər və bununla da əsas kateqoriyalardan fərqlənirlər. Nida frazeoloji vahidləri başqa sabit söz birləşmələri kimi iki və daha artıq komponentlərin birləşməsi nöticəsində (buna bax!, başına söz qəhətdir!) eləcə də söz cümlələr (sabahın xeyir!, sağ oll, lənət şeytana! və s.) yaranırlar.

Bələliklə, frazeoloji materialın leksik-semantik aspektində təsnif olunması dissertasiya işində geniş dairədə, avtorefəratda isə daha konkret şəkildə şorh edilmişdir.

Birinci fəsilin altıncı bölməsi frazeologizmin əsas əlamətləri və onların dəyişmə növlərinə həsr edilmişdir.

Frazeologiyanın dilçilikdə obyekti və onun müxtəlif növləri barədə çoxlu ziddiyyətli röylər olsa da, bir fakt artıq təsdiq edilmişdir ki, frazeoloji vahidləri yaradan sabit söz birləşmələridir. Sintaksisdə söz birləşmələri formal qrammatik əlamətlərinə görə cümlədən fərqləndiyi kimi, müəyyən məqsədə uyğun istiqamətə yönəldilmiş bitmiş mülahizələri ifadə edən atalar sözü, zarb-məsəllər və aforizmləri də sabit söz birləşmələrinən fərqləndirmək lazımdır.

Adətən sorbəst söz birləşmələrinin frazeoloji birləşmələrlə əsas fərqi axırıncının idiomatik olmasındadır. Belə fərqlənmə əlamətlərini nöinki qrammatik, eləcə də leksik-semantik cəhətlərində də asanlıqla görmək olar. Sorbəst söz birləşmələrini frazeoloji birləşmələrdən ayıran sər-

həddin aşkar etmək üçün bu əlamətləri bir-birindən ayırmalı vacib şərtlərdən biridir.

Frazeoloji vahidlərin leksik birləşmə meyari qrammatik meyardan fərqli olaraq tamam başqa mənada tətbiq edilir. Bu onunla izah edilir ki, frazeologizmin əlamətlərindən başlıcaları obrzlılıq, təsirlilik, ifadəlilik naminə komponentlərinin möcəzi mənada olmasıdır. Təsviri - ifadəli vasitələr yola gəlməz olurlar. Söz hər hansı bir müəyyən mənədə təsirli ifadə vasitəsi kimi işlədiə bilər, lakin frazeoloji vahidlər başdan-başa obrzlı vahidlərdür.

Frazeologizmin tərkibində söz ümumi mənaya qaynayıb qarışaraq, söz vahidiyini itirir, lakin sintaktik əlaqəni saxlayır: çünkü onsuz heç bir birləşməni - nə sərbəst, nə sabit, nə də frazeoloji söz birləşmələrini təsəvvür etmək qeyri-mümkündür və əksinə, leksik ayrılığın saxlanması ona sərbəst söz birləşmələrinədək, yaxud frazeoloji vahidlərin komponentlərinə gəlib çıxanadək genişlənmə imkanı yaradır, sözün leksik mənəsi sönür, başqa sözün kəməyi olmadan mənə ifadə etmək qabiliyyətini itirir. Sözün sərbəst və sabit söz birləşmələri yaratmaq bacarığını və ikincinin qarşılıqlı münasibətini əmələ götürir.

Burada frazeologizmin sözlə ekvivalentliyi mühüm əhəmiyyət kəsb edir.

Söz birləşməsinin sözlə eyni mənə verəcək tezisinin düzgün olmaması onunla sübut olunur ki, əgər sözlə məhdudlaşmaq mümkün olsa idi, onda iki sözü birləşdirib söz birləşəsi əmələ gatılmayan lüzumu olmazdı: **razılıq vermək**, **xatira salmaq**, **izin dəşmək** və s. kimi söz birləşmələrinin yerində təkcə bir sözdən (**razılaşmaq**, **xatırlamaq**, **izləmək**) istifadə olunsa ildi, onda dilin frazeoloji materialı nitqimizi təvtologizmlərlə (təkrarlama) mürəkkəb şəklə salardı. Üslub nöqtəyinə nəzərinə, dəstərxana dilində desək, var əvəzinə hazırda mövcuddur, yox əvəzinə mövcud deyil kimi də işlədir.

Frazeologizmləri sözün ekvivalenti hesab etməkdə çoxlu mühüm şərtlər unudulur, ona görə ki, frazeoloji vahidlərin çoxunun əsas əlamətləri olan ekspressivlik və emosionallıq inkar edilir. Başdansovma yanaşmaq - "diqqətsiz" və yaxud **kələfin ucunu itirmək** - "çaşmaq" mənalarında işlətsək, onda həmin frazeoloji vahidlərin xarakterizə etdikləri ifadəliliyi heçə endirmiş oluruq. Rus dilində müqayisə cəm: **спустя рукава** frazeologizminin leksik ekvivalenti "**небрежно, неаккуратно**" sözlərdir. Darmadağın etmək "pozmaq", "uçurmaq" sözləri əvəz etsək, biz təsirli ifadələrdən al çəkmmiş oluruq. Nəticədə bu ifadələrə qarşı oxucuda yaranan reaksiyamı zəiflətmüş oluruq. Ballidir

ki, bədii poeziya və nəşrdə frazeoloji vahidi mürəkkəb sözla əvəz etmək mümkündür, bu, adətən, qafsiyənin tələbi və ya müəllifin xüsusi ifadəlik naminə adı danışq dilindən seçilməsinə can atmadıqdan meydana gelir.

Ümumiyyatla, bədii söz ustaları nitqin canlı təsirli və obrazlı olmasının üçün frazeologiyanın incilərindən istifadə etməyi seçirlər və işlətdikləri üslub çalarlarına uyğun ifadələrdə müəyyən dəyişmələr aparır və ya yeni hikmatlı ifadələr yaradırlar.

Dissertasiyada Azərbaycan və xarici ölkə şair və yazıçılarının əsərlərindən frazeoloji vahidlərin yaranması və dəyişmələrinə dair çoxlu məsallar göstərilmişdir. Alim, şair və mütəfəkkirlərin yaradıcılığında frazeologizmlərin semantikalarının dəyişikliyə uğraması və müəyyən ədəbi janrda onlardan istifadə etmələri çox aktual məsələlərdən biridir. Hamiya məlumdur ki, leksik və frazeoloji vahidlərin seçimində şair, yazıçı və jurnalistlər adı danışq dilində sərbəst olurlar. Bu sərbəstlik frazeoloji vahidlərdə humor, cinas qurma və başqa məqsədlər üçün müəyyən dəyişikliklər aparırlar.

Müəllifin fərdi üshubundan asılı olaraq, bu dəyişmələr bəzən geniş miqyasda olur və frazeoloji vahidin sarsılmaz sabitliyini pozur. Çox vaxt bu dəyişmələr yumorun təsirli çıxmazı naminə edilir. Məsələn, yeməkxananın xörəklərinə irad tutmaq üçün “yeyəsən qaz otını, görəsən ləzzətini” ifadəsini dəyişdirərək “yeməmisən qaz otını, nə bilsən ləzzətini” kimi verilməsi (“Poliqlot” qəzeti №15 (33), 10 noyabr 2002-ci il) ifadənin obrazlılığına xələl gatırır.

Frazeoloji kartotekalarda yaqın ki, bu kimi dəyişmələr qeydə alınmalıdır, lakin müəllifin fərdi üslub qaydaları ilə yaranan frazeoloji vahidlərin lügətə daxil edilməsi məsləhət görülmür.

Dissertasiyanın 2-ci fəsli “Frazeologiyanın təşəkkül tapma yolları” beş paraqrafdan ibarətdir.

İkinci fəslin birinci paraqrafında dilçilik elmində çox ziddiyətli olan və tədqiqatçıların mübahisəsini doğuran terminoloji birləşmələr və düzəltmə adlarının frazeologiyaya münasibətdən bəhs edilir.

Terminoloji birləşmələrə iki-üç sözdən düzəldilmiş terminlər daxildir. Onların frazeologiya ilə münasibəti barədə dilçilik elmində iki müxtəlisif müləhizə mövcuddur. Bunlardan düzəltmə terminlərin frazeologiyaya daxil edilməsi üstünlük yeri tutur. Bu fikir, birinci növbə-

da, akademik V.V.Vinoqradovun¹ adı ile bağlıdır o yazır: "Bütöv bir söz qrupu - ad funksiyasını daşıyan termin ayrıca araşdırılmalıdır. Termin dəqiq, dürüst münasibatlı özünü doğruldan ibarə strukturu yaradır ki, bu da söz ekvivalenti olan birləşmədir".

Mülahizalardan görünür ki, quruluşundan asılı olmayaraq, bütün düzəltmə adları frazeologiyaya daxil etmək olar, lakin mahdudlaşdırılmış dairədə. Birləşmələr əsaslandırılmış (motivlaşmış) şəkildə seçilir: **Sual işarəsi, şəfqət bacısı, tacili yardım maşını və s.** Məişət xarakterli ifadələr də frazeologiyaya daxil edilməkdə məhdud dairədə olurlar. Frazeologiya dairəsinə müəllif funksional semantika nöqtəyinə nəzərincə, vəzifəsi başqa əşya üzərinə keçməsi qovuşmaya keçməsi ilə şərtləşdirir. Məsələn: **Dəmir yol; istirahət evi.**

S.İ.Ojeqov da morfoloji birləşmələrin frazeologiyaya daxil edilməsinin tam əleyhinə deyil, məhdud dairədə daxil edilməsinin tərofdarıdır².

Düzəltmə adlarının frazeologiya ilə münasibəti və frazeologiyanın təşəkkülinə dair dilçi alimlərdən O.S.Axmanova³, A.A.Potebnaya⁴, A.A.Reformatski⁵, A.Y.Smirnitski⁶, A.A.Şaxmatov⁷, L.V.Şerbanin⁸ fikirləri dissertasiyada geniş şərh edilmişdir.

Adı komponentlərdən birini xüsusi bir sahədə işlətdikdə, söz birləşməsi xüsusi bir dairə çərçivəsində tətbiq edilərkən frazeoloji vahidə çevriləməsi halları da baş verə bilər. Belə söz birləşmələrinin komponentlərindən biri terminoloji birləşməyə aid olur, məsələn: **bərabərlik işarəsi qoymaq; dondurulmuş nöqtədə durmaq; ümumi məxəsə gəlmək və s.** Rus dilində: **единуться с мертвый точки; иметь точку соприкосновения, прийти к общему знаменателю и др.**

Misallardan göründüyü kimi, terminoloji birləşmə dil inkişafının axınına qoşulan kimi özünü bir dil vahidi kimi aparır. Göstərilən bütün hallarda o taşķılatçı kimi çıxış edir. Məhz o "məhsulddar" əla-

¹ В.В.Виноградов. Об основных типах фразеологических единиц в русском языке. История советского языкоznания. М., 1988, стр.358

² С.И.Ожегов. О структуре фразеологии. Лексикографический сборник, №2, 1957, стр.51-52.

³ О.С.Ахманова. О различии слов и словосочетания. М., 1954.

⁴ А.А.Потебня. Старинные сборники русских пословиц. Харьков, 1985.

⁵ А.А.Реформатский. Введение в языкоznание. М., 1955.

⁶ А.ИСмирницкий. Лексикография английского языка. М., 1956.

⁷ А.А.Шахматов. Синтаксис русского языка. М., 1939.

⁸ Л.В.Щерба. Опыт общей лексикографии из-во АН СССР №3, 1940.

mət daşıyıcısı kimi nitqda eyni formada çox işlədildiyinə görə, söz birleşməsinin mənəsi bütövlükdə ona transformasiya edilir.

Nəticədə, demək olar ki, öz müxtəlif təbiətlərlə terminoloji birləşmə və frazeoloji vahidin dil sistemində antoloji məzmunları tam ayrı ayrı mövqədə durur. Onlar müxtəlif keyfiyyətli dil elementləridir, onların sistem münasibətlərində şərti işlədilən yeni termini dilin leksik sistemində müxtəlif münasibətdə xarakteriza etmək olar. Onların təbiətində müxtəliflik, zahiri görünüşündə isə oxşarlıq var.

Nəhayət qərara gəlmək olar ki, terminoloji vahidin frazeoloji vahid cərgəsindən çıxarmaq üçün müəyyənən əsaslar vardır.

Ona görə də terminoloji vahidlərin və düzəltmə adaların yeni tipli frazeoloji lügətə daxil edilməməsi üçün iddia imkanı yaranmışdır.

İkinci fəslin ikinci bəndində Azərbaycan dilçilik elmində frazeologiyanın vəziyyəti barədə müzakirələr aparılmışdır.

Azərbaycan dilində frazeologiya mövzusu keçən əsrin 50-60-ci illərindən başlayaraq sürətlə inkişaf dövrü keçirmişdir. Azərbaycan dilçi alimlərindən M.Hüseynzadə¹, S.Cəfərov², A.Qurbanov³, Ə.Orucov⁴, H.Bayramov⁵, B.Tahirbəyov⁶ və Ə.Hüseynzadə, H.Rəhimzadə⁷, Z.Əlizadə⁸, M.Tağıyev⁹, F.Hüseynovun¹⁰ əsərləri müfəssəl analiz edilmiş, frazeologiya sahəsinə aid bütün elmi məqalə və monoqrafiyalar nəzərdən keçirilmişdir. Təqdim etdiyimiz həmin işin qarşısında iki əsas səqsəd (Azərbaycan və rus frazeologiyasının qarşılıqlı analizi, izahlı frazeoloji lügətlərin tərtibi prinsipləri) qoyulduğuna görə, burada frazeologiyanın bütün obyektlərinin müqayisəsi şərh edilir, nəticədə isə leksiklaşmış frazeoloci vahidlərin izahlı lügətinin yaranması prinsipləri müəllif tərəfində təfsir edilir.

Ona görə ikinci fəslin 3-cü, 4-cü və 5-ci bəndlərində hal-hazırda mövcud olan bütün leksikoqrafik vasitələr (lügətlər, hikmətli sözlər,

¹ M Hüseynzadə. Müasir Azərbaycan dil, ADU, B. 1954.

² S.Cəfərov. Azərbaycan dilinin leksikası. ADU, B. 1958.

³ A Qurbanov. Ümumi dilçilik, "Maarif", B. 1989.

⁴ Ə.Orucov. Azərbaycan dilini izahlı lügətinin nəzəri əsasları. B., 1965, Azərbaycanca-rusça frazeologiya lügəti. B., 1976.

⁵ H.Bayramov. Azərbaycan frazeologiyasının əsasları. B., 1978.

⁶ B.Tahirbəyov və Ə.Hüseynzadə. Müxtəsər rusça-Azərbaycanca və Azərbaycanca-rusça atalar sözlü lügəti. B. 1983.

⁷ H.Rəhimzadə. Azərbaycan dilinin izahlı lügətində frazeoloji vahidlər haqqında E.A.xəbərləri, №2, 1981.

⁸ Z.Əlizadə. Atalar sözünün hayatı. B. 1978.

⁹ M.Tağıyev. Rusça-Azərbaycanca frazeoloji lügət. B. 1978.

¹⁰ F.Hüseynov. Русская фразеология, АГУ, 1977.

zərb-məsəllər) təhlil edilmiş və dissertasiyanın müəllifi tərəfindən lazımi təqnid qeydlər aparılmışdır.

Dissertasiyanın 3-cü – tamamlayıcı fəsli “Frazeoloji vahidlərin sematizasiyası və frazeoloji izahlı lügətlərin tərtibi prinsipləri” başlığı altında 5 paraqrafdan ibarətdir. Həmin fəslin 1-ci paraqrafi frazeoloji vahidlərin mənalarının açıqlanmasına həsr edilmişdir. Frazeoloji vahidlərin leksik mənaları aydın deyilsə, onun dildə daşıdığı semantik-qrammatik funksiyaları açıqlanmayıbsa, nitqda işlədilən üslubi məna çəalarları aşkar edilməyibsa, izahlı lügətin mahiyəti və tərtib edilmiş prinsipləri barədə konkret bir fikir yürütmək yəqin ki, çətin olar.

Frazeoloji vahidin leksik mənası onun ən əsas təyinedici əlamətidir. Həmin əlamətin açıqlanması müxtəlif tipli lügətlərin tərtibində semantik cəhətdən frazeoloji materialın genişləndirilməsi, məhdudlaşdırılması barədə izahlı lügətlərin, ikitilli və başqa sözlüksözlüklerin yaranma zəruriyyətindən meydana gəlir.

Müxtəlif tipli frazeologizmlərin leksik mənasının izahı, əvvəla, hər bir frazeoloji vahidin təklikdə mənasının açıqlanmasına, ikinci, yəqin ki, sözdən fərqli olaraq, frazeolojizmin özünün leksik mənasının təyin edilməsində düzgün təsəvvür yaranmasına yardım edir. Lügətlərdə frazeoloji vahidlərin leksik mənalarının izahında təxminən aşağıdakı göstərişlər nəzərə alınmalıdır:

1. İsmi frazeoloji birləşmələrin hər iki dildə ismi təsəvvür dövriyyələrlə izah edilməlidir. (gec gəlib tez öyrənən – из молодых да ранних; aləmin bici – гусь лаичатый və b.)

2. Feli frazeoloji vahidlərinin mənalarının açıqlanması hər iki dildə məsələ dövriyyəsi təfsiri və ya tərcümə olunan dildə ona adekvat ekvivalent tapılması üsulu ilə izah edilir. (böhtan atmaq – обливать грязью; dünyasını dəyişmək – сыграть в ящик və b.)

3. Adyektiv frazeoloji vahidlərin mənalarının açıqlanması frazeologizmin predikativ formasını ifadə edən atributiv sıfat və feli sıfat birləşmələrinin təsviri formasında izah etmək yolu ilə (Gor əzabı çəkmək – как смертельный муки; xoruz səsi eşitməmiş – с игоюочки və s.)

4. Statual frazeoloji birləşmələrin mənalarında insanların əhvali-ruhiyəsi ifadə edildiyi üçün izahı cümlədə daşıdıqları funksiyaya görə aydınlaşır (ağacı əlindən düşmək – потерять опору; ağzından od yağıdırmaq – Метать громы и молнии və s.)

Köməkçi frazeoloji birləşmələr sözlər arasında rabitə yaratma funksiyası əsasında mənaları açıqlanır.

Üçüncü fəslin ikinci paraqrafi frazeoloji vahidlərin sinonimik formalarının tətbiqinə həsr edilmişdir.

Əgər leksika sahəsində polisemiya hadisəsi qəbul edilmiş faktdırsa, frazeologiya dairəsində çoxmənalıq bəzi tədqiqatçılar tərəfindən qəbul edilmir. Bu barədə A.İ.Yefimov yazar: "Frazeoloji vahidlər üçün çoxmənalılıq xarakterik cəhət deyil, onların eyni mənaları yaranır; mənindən asılı olaraq, obraxlı semantik mənə variantlığını qəbul etmir"¹.

Bu məsələnin həll olunması ilə əlaqədar, Azərbaycan dilinin izahlı lügətində sözün bütün mənaları açıqlandığı kimi, çoxmənalılıq leksika və frazeologiya sahəsində müxtəlisf cür baş verdiyi də göstəriləkdir.

Frazeoloji vahidin semantik və qrammatik quruluşunun müəkkəbliyi onun müxtəlisf mənalarda işlədilməsinin imkanlarını möhdudlaşdırır. Beləliklə, çoxmənalılıq frazeologizmlərin hamısına qismət olar. Terminoloji xarakterli frazeoloji vahidlər çoxmənalı ola bilinərlər.

Frazeologizm sinonim formalarının tətbiq edilməsində aralıq variantların olmaması eyni frazeologizm-sinonimlərin yaranmasına gətirib çıxarır (ağlınə goləni danişmaq - ağlınə goləni demək - ağlınə goləni söyləmək) "Mənliqsiz cəfəngiyat söyləmək" mənasında götrysək, bunlar eyni frazeoloji vahidin müxtəlisf formalarıdır. Burada yalnız komponentlər variantlaşır.

3-cü fəslin 3-cü paraqrafı frazeoloji vahidlərin nitqdə ifadə funksiyalarından bəhs edir.

Frazeoloji vahidlərin əlavə funksiyaları söz birləşmələrində təqlid edilmə prosesini yaradan amillərindən ibarətdir. Frazeoloji nitqdə rolunu yalnız nominativ və kommunikativ funksiyalarla möhdudlaşdırır. Nitqdə frazeoloji vahidlər daha əlavə funksiyaları da yerinə yetirirlər:

1. Nitqi daha obraxlı və ifadəli edir.
 2. Nitqi yüksəmləndirir.
 3. Nitqə ekspressiv-emosionallıq rəngarəngliyi verir.
 4. Nitqdə qiyməti ümumiləşdirilmiş nəticələr çıxarmağa (geniş həyatı ümumiləşdirmə) imkanı yaradır.
 5. Nitqi terminoloji dəqiqliklə təmin edir.
 6. Nitqdə sözlərin mənaca yığımının, birləşməsinin yüngülləşdirir.
- Beləliklə, frazeoloji vahid osas dil funksiyasından başqa əlavə funksiyalar əldə etməkla nitqi zənginləşdirir və ondan istifadə etməyi əsaslandıran ümumişlək söz birləşmələrini təqlid edilən birləşmələrin arasına daxil edir.

¹ А.И.Ефимов. Стилистика русского языка, ит- по "Просвещение", М., 1969, стр.231.

Həmin bu paraqrafda frazeologizmin nitqdə əlavə funksiyaları barədə müfəssəl surətdə şəhərlər verilmişdir.

3-cü fəslin 4-cü paraqrafi frazeoloji lügətin tərtibinə hazırlıq mərhələsinə həsr edilmişdir. Lügətlərin tərtibi kartotekaların hazırlanması dövründən başlanır.

Hələ 20-ci əsrin 30-cu illərində müasir rus ədəbi dili lügətinin təşkili barədə V.I.Çernışev yazırırdı: "Lügətin yaranmasını ədəbi və elmi mənbələrdən götürülmüş hərtərəfli mahiyyətli materialın dolğun kartotekaları əsasında həyata keçirmək olar".

Lügətlərin tərtibi və onların keyfiyyətləri barədə məşhur leksikograf S.I.Ojeqov: "Yalnız bədii və qeyri-bədii ədəbiyyatdan, müəllifləri nəzərə alaraq, götürülmüş zəngin materialla dolu kartotekalar bütün lügətlər üçün möhkəm baza yarada bilər".²

Geniş xüsusi kartotekaların yaradılması barədə F.R.Filinin³da göstərişləri diqqətələyiqdır.

Kartoteka lügətin tam və əsas bazası hesab edilir. Bundan başqa, kartoteka semantika, leksika və qrammatika sahələrində müxtəlif linquistik işləri icra edir, fundamental əsərlərin yazılmamasında onun materialından istifadə edilir.

Lügət kartotekalarının əsasını, adətən, yazılı mənbələr təşkil edir. Onlarda ədəbi dilin leksik tərkibi, onun müasir normaları, dəyişməsi, variantlaşma və s. əks etdirilir.

Lügət kartotekalarının qarşısında qoyduğu məqsəd mənbə kimi bütün üslub və müxtəlif janrların cəlb edilməsini tələb edir. Bu müxtəlif dövrdə dilin vəziyyətini əks etdirmək üçün vacib məsələdir. Kartotekaların mətnləri qonaqbəxş olmalıdır, yəni xalqın hayat və yaradıcılığını, elm və texnikanın inkişafını real surətdə göstərməlidir. Onlar dilçilik elminin nöqtəyi-nəzərincə əsaslandırılmalı, yəni Azərbaycan dilinin içtimai funksiyası bütün dairələrdə inandırıcı surətdə təfsir edilməlidir.

Lügətlərin tərtibində anketləşdirmə üsulu da mühüm yer tutur. Bu üsul çoxlu miqdarda dil təmsilçisi ilə temasda olmağa vadar edir və yazılı mənbələr vasitəsilə toplama imkanlarından kənardə olan faktları ahata edir. Bu üsuldan "Azərbaycanca-Rusça frazeologiya lügəti"nin tərtibçisi Ə.Orucov və "Rusça-Azərbaycanca frazeoloji lügət" in tərtibçisi M.Tağıyev geniş surətdə istifadə etmişlər.

¹ В.И.Чернышев. Избранные труды. из-во "Мысль" Т.1. М., 1970 стр. 344

² С.И.Ожегов о трех типах словарей русского языка ВЯ, 1952 №9, стр. 96

³ Ф.П.Филип о новом словаре русского языка. из-во АН СССР. 1963 стр. 182

Anketləşdirmə üsulu dialektolojiya sahəsində də tətbiq edilir. Əvvəlcədən müəyyən dərəcədə dil faktları ilə bağlı program və ya suallar tərtib olunur. Əgər anketləşdirmə müntəzəm davam etdirilirsə, şəhəri nitqin analizi vasitəsilə dil hadisələrinin dəyişməsi barədə dəqiq nəticələr əldə etmək olar, əlavəsə yazılı mənbələrdən alınan informasiyalardan.

Müasir lügət kartotekasının vəzifəsi müəyyən mənbə dövriyyələrin-dən təkcə sitat toplamaq deyil.

Lügətdə frazeoloji vahid tam dəqiq yüksək dərəcədə dolğun müxtəlisif aspektde olan mənə çalarlarının aydınlığı ilə bərabər dilin tarixi, leksikologiyası üslub və sintaksisi cəhətdən zəngin informasiya malik olmalıdır.

Bu paraqrafda lügətin təribində əsas principlər (titul və ya sərlövhə, frazeologizmlərin mənalarının açıqlanması, frazeologizmin qrammatik xüsusiyyətləri, frazeologizmin üslub xüsusiyyətləri, təsdiqləndirici sitat - misalların seçilməsi, frazeoloji sitatin vəzifəsi, tarixi arayış, bibliografiq arayış, frazeoloji lügətin tərkibinə frazeologizm-sinonimlərin daxil edilməsi) təfsilatlı ilə şörh edilmişdir.

3-cü fəslin beşinci - (axırıncı) paraqrafında lügətdə frazeoloji vahidlərin yerləşdirilməsi və düzülüşü qaydaları verilmişdir.

Frazeoloji mənbələrin nəzərdə tutulmuş lügətdə yerləşdirmə üsulunun lügət matının özünün həcmi, mahiyyəti və xarakteri əvvəlcədən təyin edir. Hər frazeoloji vahidin ayrıraqda hərtərəfli və müxtəlisif cəhətlərdən xarakterizə edilməsi prosesi olduqca mürəkkəbdür. Frazeoloji vahidin mənasının açıqlanması, onun qrammatik və üslubi cəhətdən xarakteri çoxlu misallarla təsdiq edilməlidir.

Variantlaşan frazeoloji vahidlərin bir mətnə birləşməsinə leksik-qrammatik hadisələr və sözdüzülmə halları da səbəb ola bilər.

Frazeologizmin lügətdə yerləşdirilməsində müəyyən şərtlərə riayət etmək lazımdır:

1. Frazeoloji vahidlərin semantik baş komponentinə əsaslanaraq, lügətdə yerləşdirilməsi məsləhət görülmür, ona görə ki, həmin qayda səni surətdə frazeologizmin əsas əlamətlərindən biri olan bütövlüyü parçalayır.

2. Frazeologizmin qrammatik baş komponentinə istinad edərək, lügətə daxil edilməsi də düzgün hesab edilmir, çünki yalnız frazeoloji vahidin leksik-qrammatik xarakteri onun quruluşu ilə tam uyğun gəldikdə qrammatik baş komponentini təyin etmək mümkündür. Frazeoloji vahidlərin çoxunda bu münasibət yoxdur.

3. Birinci komponeti nəzərə alaraq, frazeoloji vahidi lügətə daxil etmək də qeyri-məqbul hesab edilir, çünki a) birinci komponent fakü-

Itaiv ola bilər; b) leksik variantı ola bilər, digər tərəfdən bu cür düzülüş frazeologizmlərin hər hansı bir qrupunun mövcud olmasını inkar edir.

Frazeoloji vahidlərin vokabula (lügətdə baş söz) üzrə lügətdə yerləşdirilməsi də əlverişli deyildir, ona görə ki, komponentlərdən sünə frazeoloji vahid quradırmaq müsbət nticə vəro bilməz.

Məsələn, **qolu bağlı**; **qulp bağlamaq**, **quşqun təklifi** və s. kimi söz birləşmələrindən bu və ya digər söz formaları düzəltmək və onun altından frazeologizm yerləşdirmək yəqin ki, oxucuya frazeoloji vahidin axtarılmasında kömək edə bilməz.

Frazeologizmin işlənib hazırlanma yerini təyin etmək üçün aşağıdakı prinsiplərə əsaslanmaq lazımdır:

1. Əgər frazeoloji vahid quruluşa söz birləşməsidirsa, sözlükdə ifadə yerini quruluşu təşkil edən komponentdə tapar. Məsələn: qınına çəkmək frazeologizmində “qınına” sözündə; qılıncdan keçirmək “qılıncdan” sözündə; qızıl bahasına “qızıl” sözündə; qaraçılıq etmək ifadəsində “qaraçılıq” sözündə və s. Rus dilində *до мозга kostей* – “Mozga” спустя рукана – “спустя” *мелко* плыватъ – “плавать” idr.

2. Əgər frazeologizm quruluşa cütərkibli cümlədirsa, onda ifadənin hazırlanma yeri cümlənin mübtədasının üzərinə düşür. Məsələn: umumi dil tapmaq – “dil” komponentinə, baş əymək – “baş”, bel bağlamaq – “bel” və s.

3. Əgər frazeologizm təkərkibli cümə modeli üzərində qurulubsa, frazeologizmin işlənib hazırlanma yerini cümlənin baş üzvündə axtarmaq lazımdır. dünya dar gəlmək – “gəlmək”; döşünə basmaq – “basmaq”.

4. Əgər frazeologizm quruluşa bir neçə həmcins üzvlərin birləşmə formasıdırsa, frazeologizmin işlənib hazırlanma yeri həmcins üzvlərin birincisinin üzərinə düşür: nə ətdir, nə balıq – “ət”; nə ölüyə hay verir, nə diriyə pay – “ölüyə”.

5. Komparativ frazeologizmlərdə hazırlanma yeri strukturu təşkil edən komponentin üzərinə düşür: elə bil göydən düşüb – “göydən”; sanki dünyani bağışlayıblar “dünyani” və s.

Frazeoloji lügət bir seriya frazeoloji vahidin əlisba göstəricisi ilə müşayiət edilməlidir.

Dissertasiyada qoyulan məqsədə yekun vuraraq aşağıdakı nticələri çıxarmaq olar.

NƏTİCƏ

1. Azərbaycan dilinin frazeologiyası böyük tarixi yol keçmiş çox zəngin frazeoloji ehtiyata malikdir, lakin leksikoqrafik aspektdə bu ehtiyat toplanub sistemləşməmiş və müfəssəl surətdə işlənib başa qatdırılmışdır.

2. Sərbəst söz birləşmələrini sabit söz birləşmələrinə gətirib çıxaran və onları biri-birindən fərqləndirilən ilk mərhələ frazeologizmlərin yaranmasıdır.

3. Sabit söz birləşmələrinin sərbəst söz birləşmələrindən və sözdən fərqi konkret misallarla dəqiqləşdirilmiş, sabit söz birləşmələrinin əlavə məna çalarları (parlaqlıq, təsirlik, obrazlılıq) xüsusən qeyd edilmişdir.

4. Azərbaycan və rus dillərində ad+fel və yaxud fel+ad modelli söz birləşmələri üzərində dərindən tədqiqat işi aparılmış və onların milli xarakter daşıması qeyd edilmişdir. Azərbaycan dilində ad komponentinin öndə göldiyinə görə onlar üçün xüsusi termin “Nominal-feli söz birləşmələri” adı müəllif tərəfindən verilmişdir (Rus dilində “**名义но – именное сочетание**”). Bu isə sərbəst söz birləşməsinin sabit söz birləşməsinə və frazeoloji vahidlərin yaranması və inkişafı yolunu – frazeologizmə keçid yolunu aşkar edir.

5. Sərbəst və sabit söz birləşmələrinin zahirən biri – birindən seçilən birləşmənin semantizasiya yolu ilə daxili mənəsi aydınlaşdırılır. Məsələn, yol vermək – “**позволить**”; yol vermək – “**дать дорогу**”.

6. Dissertasiyada söz birləşməsinin hazır vəziyyətdə frazeologiyaya daxil olması hallarına xüsusi diqqət yetirilmişdir. Məsələn: baş sindirməq, boş yerə atılıb düşmək və s.

7. Azərbaycan dilində tam bələnmiş, lakin mənələri əsaslandırılmış olan (göz yummaq, qarar vermək) söz birləşmələri barədə də danışılır ki, bu da frazeoloji materialın müxtəlisif aspektdə (semantik, genetik, üslubi) aparılmasından xəbər verir.

8. Frazeoloji material leksik-grammatik aspektdə 8 kateqoriyaya ayrılmış və hər iki dildə (Azərbaycan və rus dillərində) istər qrammatik, istərsə də semantik cəhətdən əsaslandırılmışdır.

9. Frazeologiya aləminin ən əsas mahiyyəti frazeoloji birləşmələrin leksik mənələrinin açıqlanması prosesidir ki, o da xüsusi başlıq altında (“Frazeoloji vahidin leksik mənələri”) dissertasiyasının birinci fəsilin dördüncü bölməsində verilmişdir.

10. Frazeologizmin obrazlılıq problemi; ifadələrin metaforiklaşması, məcəzi mənada işlədilən frazeoloji vahidlərin mənalarının açıqlanması sahəsində də tədqiqatda müəyyən araşdırımlar aparılıb, nəticələri təhlil edilmişdir. Məsələn, al çəkmək – “оставлять в покое”; nə ölüdür nə diri – “ни рыба, ни мясо” və b.

11. Frazeoloji materialın leksik semantik analizi frazeologizmin müxtəlif mənalarda işləndiklərini təsdiq edir ki, bu da dissertasiyada öz əksini tapmışdır.

Göstərilən qruplar ifadə etdikləri anlayışda söz birləşmələrini təmsil edir. Hər iki dildə aparılan bu müqayisəli analiz frazeoloji vahidlərin geniş miqyasda və hərtərəfli öyrənilməsinə səbəb olur ki, bu da lügətə daxil edilisi hər bir vahidə fərdi yanaşma imkanı yaradır.

12. İsmi frazeoloji vahidlərin təhlilində terminoloji birləşmələrə xüsusi yer ayrılmışdır ki, onların frazeoloji lügətə daxil edilməsi dəqiqlik, diqqətlə yanaşma tələb edir, daha doğrusu bəziləri (təcili yardım, xüsusi çəki, dəmir yol) lügətə daxil edildiyi halda, məşət xarakterli düzəltmə adları məhdudlaşmış halda daxil edilir. Düzaltma terminlərin lügətə daxil edilməsinin (A.A.Reformatski, 123)¹ və əleyhinə (B.A.Larin, 103)² olan alimlərin tutduğu mövqə tədqiqatda geniş surətdə şərh edilmişdir.

13. Ecli frazeoloji vahidlərin leksik xüsusiyyətləri və yaranma üsulları 10 müxtəlif bölmədə təfsir edilmişdir (hansi mənbədən yaranması, komponentlərinin döyişməsi, sərbəst söz birləşmələri ilə omonimlik təşkil etməsi, əmələ gəldiyi söz birləşmələri ilə əlaqənin itirilməsi, məna bütövlüyü nəticəsində yeni ifadələrin yaranması və s.).

14. Leksik-qrammatik təsnifdə adyektiv, adverbial və statual frazeoloji vahidlərin hərəsi ayrı - ayrılıqda öz yerlərini tutmuş və onlara aid olan frazeoloji vahidlərin yaranması, leksik mənəsi və qrammatik forması aşkar edilmişdir.

15. Köməkçi frazeoloji vahidlər və nida frazeoloji vahidlər də təsnifdə öz qanuni yerlərini tutmuş və təsnifdən kənarda qalmamışlar. Demək olar ki, frazeoloji material hər iki dildə semantik-qrammatik təsniflə tam əhatə dairəsində olmuşlar.

16. Komparativ frazeoloji birləşmələrin (müqayisə sabit söz dövriyyəsi) mənə çalarları, funksiyaları çox maraqlı və özünəməxsus olduğundan, onları yarımqrup kimi təsnifə daxil etmişik. Beləliklə, əsə-

¹ А.А.Реформатский. Введение в языкознание. 1955.

² Б.А.Ларин. Очерки по фразеологии. ЛГУ, 1956, стр.218.

rin giriş hissəsində və birinci fəslində apardığımız tədqiqat işlərinin gedisiyi və onlardan alınan nəticələri müxtəsər şəkildə şərh etdik və onu da əlavə edə bilerik ki, frazeoloji vahidlərin fəal işlədilməsi Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatının klassiklərinin (Nizami Gəncəvi, Məhəmməd Füzuli Tsetseron, Zülali, A.S.Puşkin, Qasimbəy Zəkir, M.Ə.Sabir, S.Vurğun və b.) əsərlərində müşahidə edilir.

17. Dissertasiyada Azərbaycan dilçilik elmində frazeologiyanın müasir dövrdə vəziyyətindən bahs edilir. Müəllif frazeologiya məfhumun dilimizə keçmə tarixcəsinə dair öz fikrini söyləmiş və hal-hazırda respublikada frazeologiya sahəsində aparılan işlərin nəticələrini şərh etmişdir.

18. Dissertasiyada frazeoloji vahidin semantizasiyasından və lügətlərin tərkibi prinsiplərindən bahs edilir. Frazeologizmin mənəclarları, üslub xüsusiyyətləri nitqdə icra etdiyi funksiyası tam açıqlandıqdan sonra, lügətdə onu düzgün təfsir etmək mümkündür. Ona görə də frazeoloji vahidin monasının açıqlanmasında ilk addım leksik-grammatik kateqoriya qruplarına əsaslanaraq, frazeoloji vahidin semantizasiya edilməsidir.

19. Lügətin tərtibində vacib, ağır zəhmət tələb edən iş kartotekaların hazırlanması prosesidir ki, bu barədə əsərdə müfəssəl izahatlar verilmişdir.

Kartotekaların hazırlanmasında görülen işlərin məzmunu barədə tədqiqatda lazımi göstərişlər tövsiyə edilmişdir.

Kartotekaların ən mühüm məsələlərindən biri - tərkibə bədii ədəbiyyat nümunələri, şer və dramaturgiya əsərlərindən götürülmüş mətnlərin daxil edilməsidir. Bu barədə lügətçilərin qarşısında qoyulan əsas məsələlərin konkret olaraq məzmunu əsərdə şərh edilmişdir.

Əsərdə anketləşdirmə üsulunun mahiyyəti və ondan istifadə etmə qaydaları barəsində izahatlar var. Anketlərin analizindən dəqiq nəticələr əldə etmək olar, nəinki yazılı mənbələrdən alınan informasiyalardan.

Lügət kartotekalarına keçirmək üçün əsas mənbələr qeydə alınmalıdır. Frazeoloji vahidlərin mənbələrdən götürülməsi və tam qeydiyyata alınması, onun müxtəlifliyi, nitqdə işlədilməsinin təfsiri vacib şərtlərdən biridir. Əsərdə maşın üsulu ilə də kartotekaların seçilməsi barədə fikir irəli sürünlür ki, bu da müasir dövrümüzün vacib məsələlərinən biridir.

20. Frazeoloji vahidlərin kartotekalara daxil edilməsində üslubi cəhətləri də unutmaq olmaz. Ona görə də lügət üzrə aparılan işlərdə

xüsusi kartotekaların tərtib edilməsi tələb olunur. Kartotekalar üçün seçilmiş vahidlərin üslub cəhətləri nəzərə alınmalıdır (bədii nəşr, poeziya, elmi və elmi-populyar əsərlər, xüsusi işgüzar sənədlər, dövrü ədəbiyyat və s.). Seçmə prosesini aparən şəxs hər vahid üçün əlavə olaraq analiz aparılmalıdır.

Frazeoloji materialın seçimi məqsədyönlü olmalıdır. Lügət kartotekası obyektivlaşdırma prosesini və galəcəkdə frazeologizmin analizinə şərait yaratmasını öz üzərinə götürür.

21. Hansı frazeoloji vahidlərin lügətə daxil edilməsi barədə, deyə bilərik ki, səhbat nitq mödəniyyətinin yüksəldilməsindən gedir, bütün ümumişlək, linqvistika elmində frazeoloji vahid kimi tanınmış birləşmələr, izahlı frazeologiya lügətinə daxil edilməlidir.

22. Lügətin tərtib edilmə proyektində ona daxil ediləcək mətnədə aşağıdakı punktlar nazarda tutulmalıdır: 1) titul vərəqəsi; 2) frazeoloji vahidin menasının açıqlanması; 3) frazeologizmin qrammatik səciyyəsi; 4) üslub xarakteri; 5) tarixi – etimoloji arayış; 6) frazeoloji vahidi təsdiq edən sitatlar; 7) lügətdə frazeoloji vahidin izahı üçün bibliografiq arayış (adabi mənbə); 8) frazeoloji vahidin üslub xüsusiyyətlərini təyin etmək üçün ona sinonim tapmaq.

23. Lügətdə frazeoloji vahidlərin yerləşdirilməsi və düzülüşü qaydalarına xüsusi yer ayrılmışdır ki, bu da lügətin tərtib etmə prinsiplərinə yekun vurma mərhələsini səciyyələndirir.

Dissertasiyanın asas müddəələri qısa, yiğcam şəkildə qeyd etdiyimiz həmin “Nəticə”də ümmümləşdirilmişdir.

Dissertasiyanın mənzusu ilə bağlı dissertantın aşağıdakı əsərləri naşr olunmuşdur:

1. О некоторых трудностях в усвоении русских фразеологических единиц учащимся Азербайджанской школы и путях их преодоления. Методический журнал “Русский язык и литература в Азербайджанской школе” №8, 1974, стр. 15-20.

2. “Полезный и нужный...” рецензия на “Русско-Азербайджанской фразеологического словарь” проф. М.Тагиева, журнал “Русский язык и литература в Азербайджанской школе” №10, (206), 1974, стр. 91-95.

3. Respublika ali məktəblərinin rusdilli qruplarında aparılan frazeoloji işlər barədə. (Məruzə). Respublika elmi-praktik konfransın materialları, 2001-ci il, s. 15-18.

Сопоставление Азербайджанской и русской фразеологии и принципы составления фразеологических словарей

РЕЗЮМЕ

Диссертация посвящена сопоставлению фразеологических систем Азербайджанского и русского языков и принципам составления фразеологических словарей. Она состоит из введения трех глав, заключения и списка использованной литературы.

В введении обосновывается актуальность исследованной темы, излагается объект и предмет исследования, новизна исследования, методы, теоретическое и практическое значение данного исследования.

Первая глава диссертации посвящена рождению фразеологии и ее краткой истории. В этой же главе делается попытка классифицировать фразеологический материал по семантико-грамматической категории, а также касаться вопроса обекта и объема фразеологии как лингвистической дисциплины.

Вторая глава диссертации посвящена вопросу становления и развития фразеологии, а также состояние ее в Азербайджанской лингвистической науке.

В третьей главе диссертации говорится о раскрытии значений фразеологических единиц а также о необходимости создания толковых фразеологических словарей.

Особое внимание в диссертации обращено подготовительной работе по составлению фразеологических толковых словарей. В диссертации подробно изложены принципы составления словарей и их размещения в словарях фразеологических единиц.

Работа завершается заключением, где конкретно комментируются возможности употребления фразеологических единиц в различных ситуациях в зависимости от контекста и излагаются принципы составления словаря. Основной целью диссертации было сопоставить фразеологический состав двух языков (Азербайджанского и русского) и определить принципы составления фразеологического словаря. Поставленная в данной работе цель, в основным достигнута.

В конце диссертации излагается список использованной литературы.

SUMMARY

On Compiling the Azerbaijani and Russian Phraseology and the Principles of Compiling Phraseological Dictionaries.

The dissertation has been devoted to the phraseological systems of the Azerbaijani and Russian languages and to the principles of compiling the phraseological dictionaries. It consists of an introduction, three chapters, conclusion and the list of used literature.

In the Introduction the actuality of the investigated theme has been substantiated, the object and the subject of the investigation, scientific innovations in the investigation, methods of investigations, theoretical and practical significance of the dissertation have been stated.

The First Chapter of the dissertation has been devoted to the origin of the phraseology and its brief history. Attempts to classify phraseological materials on the semantico-grammatical categories, and also the issues relating to the object and volume of phraseological materials as a linguistic subject study have been made in this chapter too.

The Second Chapter of the dissertation has been devoted to the issue of formation and development of phraseology and also to its role and functions in the Azerbaijani linguistic science.

The Third Chapter of the dissertation deals with the revealing of the meaning of the phraseological units and also with the necessity to create explanatory dictionaries.

Specific attention in the dissertation has been given to the preparatory work in compiling phraseological explanatory dictionaries. In the dissertation the principles of compiling dictionaries and distribution of lexical units in the dictionaries have been stated in details.

The work ends with the Conclusion, in which the possibilities of the usage of phraseological units in different situations depending on the context and the principles of compiling dictionaries have been specifically explained. The main goal of the dissertation is to compare the phraseological composition of the two languages (Azerbaijani and Russian languages) and determine the principles of compiling the phraseological dictionaries. The goal put forth in the dissertation has been basically attained.

The dissertation has been crowned with the list of literature used in writing the dissertation.

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ЯЗЫКОЗНАНИЯ им. НАСИМИ

На правах рукописи

БАХШИЕВ ГАСАН ГУСЕЙН оглы

СОПОСТОВЛЕНИЕ АЗЕРБАЙДЖАНСКОЙ И РУССКОЙ
ФРАЗЕОЛОГИИ И ПРИНЦИПЫ СОСТАВЛЕНИЯ
ФРАЗЕОЛОГИЧЕСКИХ СЛОВАРЕЙ

10.08.19- Теория языка

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени доктора
филологических наук

БАКУ- 2005